

İlham Əliyev Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparır

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cobrayıl və Zəngilan rayonlarına soñor edib.
- Cobrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cobrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
- "Azərisq" Açıq Səhmdar Cəmiyyətinin Cobrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
- Zəngilan rayonunda olub və Alibeyli kəndinin təməlini qoyub.
- Zəngilan Kongres Mərkəzi Kompleksinin açılışını edib.
- "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinin "Cahangirbeyli" Su-Elektrik Stansiyasının açılışında iştirak edib.
- Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.
- Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.
- Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
- Zəngilan şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoyub.
- Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.

→ 25

**İLHAM
ƏLİYEV**
ikiəsrlik
erməni
oyunbazlığına
son qoydu



İndi növbə qondarma rejimin cinayətkar rəhbərlərinin, oli Xocalıda günahsız insanların qanına batan, azərbaycanlılara qarşı həyata keçirilən cinayət öməllərindən, qötülməldən istirak edən canilərindən. Artıq onlar bir neçəsi həbs edilib. Sentyabrın 27-də onlardan biri - Ruben Vardanyanın saxlanılması və Bakıya gotirilməsi göstərdi ki, İlham Əliyev deyir və onun icrasımı da reallaşdırır.

Üçüncü antiterror öməliyyatlarından sonra sentyabrın 20-də xalqa müraciətində Prezident bir dəfə bayan etdi ki, Azərbaycan Xocalıda və digər ərazilərimizdə tördilən qötülmələr, cinayət öməllərino görə erməni xalqını deyil, kriminal rejimin ünsürləri, başda duranlarını ittiham edib və bu gün həmin şəxslər məsliyyətə colb olunur, bundan sonra və həbs edilecekler. Beziləri artıq öz layiqli cazasını alıblar, beziləri də alacaqlar.

→ 9

"Azərbaycan haqlı tədbirləri ilə
Xankəndi və ətrafinı
terrorçulardan təmizlədi"

"Bu münasibətlə Azərbaycanın fədakar xalqını, Azərbaycan Ordusunun qəhrəman oşgörələrini və cənab Prezident İlham Əliyevi tebrük edir. Biz Türkəy xalqı olaraq Azərbaycan millətinin və Azərbaycan dövlətinin haqqı davasında həmişə yanında olduq. Asan deyil, 30 il boyunca işğal edilmiş Azərbaycan torpaqları 2020-ci ildə mühərbi ilə azad edildi. Geride qalan Xankəndi və ətrafi isə çox vacib idi, cünki Azərbaycanın öz torpaqlarında beynəlxalq hüquq zidd olaraq terror teşkilatlarının mövjud olması qəbul edilməzdir. Yenə Azərbaycan

haqlı tədbirləri ilə Xankəndi və ətrafini terrorçulardan təmizlədi".

Türkiyənin üstərofisi 2020-ci ildə imzalanan Bəyanata əsasən, Zəngəzur dəhlizinin açılmasının zəruriliyini də vurğulayıb.

→ 10

Tarixi ədalətin bərpası

Kriminal rejimin ünsürləri məsuliyətə cəlb edilir

Antiterror tədbirlərindən sonra Qarabağda yaşamaq istəməyən Hayastana qəcməqə çələnglərdən birey və qazançlı işlərdən istifadə edən ərazilər bu baxımdan önemlidir ki, Xocalı qələbəsi bütün Azərbaycan xalqının, Türkəyinin, türk dünyasının və insanların qəlbində bir yara idi və azad edilməklə çox gözəl oldu", - deyə Seref Malkoç eləvə edib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

→ 9



Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!

Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident!

Sizin göstərişinizdə "Azərbaycan" qəzeti maliyyə yardımının ayrılmazı hamımızın ürəyindən oldu, biz çətinlik və sixitindən qurtardı.

Bu böyük qayğımız və alicənəblığımıza görə Sizə sonsuz təşəkkür və minnətdarlığımız bildiririk.

Artıq neçə illərdə ki, abunəmiz və reklamın azalması səbəbindən maliyyə çətinlikləri yaranmış, istehsal prosesinin ahəngində və əməkhaqlarının ödənilməsində problemlərə üzloşməli olmuşmuş.

Hər dofa vəziyyətdən çıxmış üçün Sizə müraciət edirik!

Siz təkcə jurnalistlərin böyük dostu deyil, həm də onların hamisi və qayğışınız. Siz hər dofa gərgin qrafikinizi, işinizin çoxluğunu baxmayaq, biz jurnalistlərin müraciətlərinə üzüntüdən qızışdırmaq yanaşın, lazımi köməyi edirsiniz.

Biz jurnalistlər həmçinin Sizinlə qürur duyur, dünya KIV nümayandaları ilə görüşlərini, onların suallarına verdiyiniz sorraş və montiqli cavabları sonsuz maraq və diqqətlə izleyirik, həm də öyrənirik.

44 günlük Vətən mühərbişə dövründə dünyanın tanınmış telekanalları, informasiya agentlikləri və qəzetlərinə verdiyiniz otuzdan çox müsahibəni, jurnalistlərin Sizə ünvanlanan bütün suallarını, hətta qeyri-obyektiv yanaşmadan doğan, qərzel mövqədən verilən sualları bəslə məharətlə cavablandırıǵınız taxtimizdə derin izlər buraxmışdır.

Biz Sizi həm də informasiya mühərbişənin yeganə baş qəhrəmanı kimi tanıyırıq.

Zati-aliləri!

Siz öz uzaqgörən və müdrik fəaliyyətinizle daim Azərbaycanı ucaldır, ona dünya birliliyinə hörməti və sayılan üzvləri sırasında yer alı, xalqın rifahını ilboyl yüksəldirsiniz.

Məhz Sizin uğurlu və çoxcohdı fəaliyyətiniz sayısında "Böyük qayğı" programı sərətdə icra olunur, keçmiş məcburı köçkünlər üzən illər həsrində olduğu yurdada qaydır, yeni saldırdığınız müsəvir yaşış məskənlərində möqəddəs arzularına qovuşaraq xoşbəxt günlərini yaşayırlar.

Bir daha təşəkkür və minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı, zəngin və səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

"Azərbaycan" qəzeti kollektivi

"Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək"

Kontr-admiral Zəki Aktürk qeyd edib ki, Azərbaycan Ordusu 44 gün süron Vətən müharibəsində böyük şəsət nümayiş etdirdi.

Sentyabrın 27-də Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatlarının üçüncü ildönümünün tamam olduğunu xatırladan Zəki Aktürk şə-

hidlərin xatırısının hörmətlə anıldıdığını bildirib və onlara Allahdan rəhmət diləyib.

Zəki Aktürk boyan edib ki, Türkəy hər zaman Azərbaycan dostəkləyəcək. Sonra kontr-admiral Türkəyəde həyata keçirilən terror əleyhino əməliyyatlar barədə məlumat verib.

→ 7

"Qlobal İnnovasiya İndeksi - 2023"

Azərbaycan 2022-ci illə müqayisədə göstəricilərini yaxşılaşdıraraq 4 pillə irəliləyib

Azərbaycan "insan kapitalı və elm bloku" üzrə MDB ölkələrindən Özbəkistanı (89), Ermənistani (92) və Tacikistanı (99) qabaqlayaraq, reytingdə 87-ci yeri tutub. Bu il Azərbaycan təhsil integrasiyə gözlənilən 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-cü yer, "elm və texnologiya sahəsi üzrə məzunlar" 47-ci yer indikatorları tutur. "Tədqiqat və inkişaf" üzrə integrasiyə göstəricisi üzrə 76-ci yerdə qərarlaşır ki, bu da öten ilə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistani (93) qabaqlayır. Bu blokda yüksək yerləri "tolo-bo-mülliətin nisboti" - 17-ci, "telebələrə dövlət sorması" - 28-ci, "tədqiqatçılar" 44-c



Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri

möhtəşəm quruculuq işləri aparır

Prezident İlham Əliyev Zəngilan rayonunun Alibəyli kəndinin təməlini qoyub



Zəngilan Kongres Mərkəzi Kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda açılışını edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı

Alibəyli kəndinin təməlini qoyub.

Bildirildi ki, ərazisi 2,2

hektar olan Zəngilan Kongres

Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksdə

daxil olan 600 yerlik korpusda

ölkə və beynəlxalq əhəmiyyətli

tədbirlərin keçirilməsi

üçün müasir standartlara uyğun

sərait yaradılmışdır. Digər

korpusda isə kiçikcəmli

müxtəlif çox funksiyalı tədbirlərin

keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Məlumat verildi ki, Zəngilan

Kongres Mərkəzi Kompleksi

yerli və xarici mütəxəssis

cəlb olunmaqla altı ay

ərzində inşa edilib. Kompleksin

tikintisinin qisa müddətdə

başına qatdırılması üçün ünönbəlli

ış qrafiki tövbiq olunub.

Şərqi Zəngozur İqtisadi Rayonu

nadir 1 sayılı Börpə, Tikinti

və İdarəetmə Xidmetinin

əməkdaşlarının da fəal iştirakı

ilo tikinti işləri yüksək keyfiyyət

ində standartlara uyğun şəkildə

aparılmışdır.

Kompleksin ərazisində

yaşlılıq zonaları, yerüstü park-

lanma sahisi mövcuddur.

Mərkəzin binasının dam his-

sosunda günəş panelləri yer-

löşdirilir.

Gələcəkdə bu mərkəzdə

ölkə və beynəlxalq əhəmiyyətli

müxtəlif tədbirlərin keçirilməsi

mövcud olacaq.

Qeyd olundu ki, Alibəyli kəndində

əhali üçün tələbata uyğun ümumiylidə

planlaşdırılır.

Sonra Alibəyli kəndinin inkişaf planı

barədə videoçarə nümayis etdirildi.

Prezident İlham Əliyev Alibəyli kəndin

təməlini qoymuş.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda açılışını edib.

Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələrinə orasında sahəsi isə 170,3 hektardır.

Bildirildi ki, Alibəyli kəndində 2568

sakin üçün 498 fərdi evdən 200 144 mən-

zildən ibarət 2-3 mərtəbəli bloklarla

evlərin layihələndirilməsi nəzərdə tutu-

r. Birinci mərhələdə 772 sakin üçün 197

fərdi evin layihələndirilməsi və tikilməsi

planlaşdırılır.

Kənddə inzibati bina, klub icma mər-

kəzini və qonaq evi, idman sahili, mər-

kəzini, məktəbinin, bazar kompleksi,

morası, zal, iaşo obyektləri və digər

müəssisələr olacaq.

Alibəyli kəndi Hökəri çayının sahilin-

de, Borgüşəd silsiləsinin ətəyində, Horadiz-

Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üz-

rində yerləşir. İşğaldan azad olunmuş orası-

nın ümumi planına əsasən, Alibəyli kəndi

Birinci Alibəyli, ikinci Alibəyli, Sarlı və

462 şagird yerlik iki tam orta məktəb bina-

sinin tikintisi planlaşdırılır. Birinci mərhələdə

143 şagird yerlik məktəb binası inşa

olunacaq. Üçmərtəbəli məktəbinin ərazisində

həm şagirdlər, həm də ölkə üçün qaćış

zolağı olan geniş idman meydançasının

yardadılmasa nozordu tutulur.

Kənddə məskunlaşacaq əhali üçün

ümumilikdə 160 yerlik iki usaq bağçası

da inşa olunacaq.

Əhalinin resurslarından istifadəsinə ol-

ğatan etmek məqsədi olən geniş istifadə

olunan qeyri-yaşayış obyektləri bir neçə

mövqedə yerləşdirilir.

Kənddə məskunlaşacaq əhali üçün

ümumilikdə 160 yerlik iki usaq bağçası

da inşa olunacaq.

Sonra Alibəyli kəndinin inkişaf planı

barədə videoçarə nümayis etdirildi.

Prezident İlham Əliyev Alibəyli kəndin

təməlini qoymuş.

Prezident İlham Əliyev "Azərenerji" ASC-nin "Cahangirbəyli" Su-Elektrik Stansiyasının açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də "Azərenerji" Açıq Səhmdar Comiyətinin "Cahangirbəyli" Su-Elektrik Stansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülen işlərlə məlumat verdi.

Qeyd edək ki, işğaldan azad olunmuş orazılarda yen "yaşıl enerji" potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payızlarında "Azərenerji" ASC tərəfindən Oxcuçayın Zəngilan rayonunun ərazisindən keçən hissədən dörə yerdə hər birinin gücü 10,3 meqavat, ümumi gücü 42 meqavat olan su-elektrik stansiyaları (SES) silsiləsinin tikintisine başlanıllı. Artıq "Sarıqışlaq", "Şayifli" və "Zəngilan" SES-lərdə işlər yekunlaşmışdır, "Cahangirbəyli" SES-də isə işlər tamamlanıblar.

Bildirildi ki, "Cahangirbəyli" SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avrope istehsalı olan yaşılı sertifikatlı fransız tipli iki ekoturbin, generatorlar, məsafədən idarəədilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində

30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.

Prezident İlham Əliyevin cari ilin mayında tikintisini başı keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq "Zəngilan" Su-Elektrik Stansiyaları Silsiləsi işğaldan azad edilən orazılarda tamamilə yeni inşa edilən ilk on böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - comi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayıda, bu güclü və müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.

Bu dörd stansiyani su ilə təmin etmek üçün "Azərenerji" tərəfindən dəniz soviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuləcidi qurğu tiki- lib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min

kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından olaraq, kənd təsərrüfatı və ekoloji cohetdən olduqca əhəmiyyətli hadisidir. Baş suqəbuləcidičinin tikiləməsi 30 il müddətdən cırklı şəhərə yatağının temizlənməsinə, flora və faunanın diçəşməsinə yaradım edəcək.

Baş suqəbuləcidičinin çayyunun 35 faizi mərcasında saxlanılaqda 23 kilometr məsafədə qəsəbə derivasiya boruları çökülib. Borudan çıxan su tekrar caya buraxılır. "Cahangirbəyli" SES-in ətrafinə 8 mindən çox ağac ekilib.

Dövlət başçısı "Cahangirbəyli" Su-Elektrik Stansiyasını işə saldı.

Qeyd edək ki, Oxcuçay üzərindəki SES-lorun tikilməsi ilə bağlı Dövlət Ekoloji Eksperitə Agentliyinin təşkilatçılığı və aidiyiyat-

da istehsal həcmi 25-30 faizə düşər. Aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bitiñ fasillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə göstəri 10-12 faizdir.

Beləliklə, işğaldan azad edilən orazılarda tam yəni tikilən 4 stansiyaların açılışında ibarət "Zəngilan" su-elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-təsəbəd artıq "yaşıl enerji" istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinin keçidən çox böyük rol oynamasıdır, Prezident İlham Əliyevin regionu "Yaşıl enerji" zonasına çevirməklə bağlı tapşırığının icrasına müsbət töhfədir. Silsilə SES-ları SES-lərinin enerji və iq-tisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətidir.



Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri

İlham Əliyev Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparır

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində Zəngilan kəndinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına kənddə görülmək işlər barədə məlumat verildi.

Bildirildi ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlək ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşən və Məlikli kəndləri ilə birləşdiriləcək. Kəndin layihələndirilən ümumi ərazisi 111,3 hektardır.

Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklarla işləməvərlik təkərəməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndində 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çox funksiyalı bina, bazar kompleksi, idman sahələri, mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluluğu üçün hər cür şərait yaradılacaq.

Bu kənddə də oħalının resurslarından istifadəsinə əlçatan



etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqədə yerləşdiriləcək.

Zəngilan kəndində 294 şəhər yerlik tam orta məktəb, 60 vo 40 yerlik iki uşaq bağçası da inşa olunacaq. Dövlət baş-

cısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxdı.

Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq



Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Ermenistanın torpaqlarımızı işgal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, medəniyyət abidələrimiz erməni vandalizmə məruz qalıb, dağıdlıb, təhəqir edilib. İşgal dövründə Zəngilan şəhərindəki məscidlər tövə kimi istifadə olunub. İşgal altındakı əraziləriniz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və medəniyyət abidələrinin bərpası layihələri çərçivə



vəsində Zəngilan məscidində da bərpa-tikinti işləri başlanılb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan işlər vo xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qızıymətləndirər, binanın konservasiyası və bərpasına, o cümlədən bi ərazidə yeni məscidin tikilməsi qərar verilib.

Zəngilanın inşa olunan məscidi təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.

Ötən müddədə yeni məscidin lajihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.



Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini tomin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanıcaq.

Məlumat verildi ki, "Böyük qaydış" programına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qobuləvo və Memorial parklarının yaxınlığında, şəhərin azıxılıqlı zonasında yerləşmək, əsasən "taunhaus" tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.



Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına kompleks barədə məlumat verildi.

Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölündüb və hər biri üçün özünməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliyiini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.

Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində təkilecək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.

Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.





Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri

İlham Əliyev Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparır

Prezident İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin teməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasılıqliq çox funksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin orası iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5

mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyyaya osasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.

Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin teməlini qoydu.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub.

Prezident İlham Əliyev uşaq bağçasının teməlini qoydu.

Qeyd edək ki, Azərbaycanda uşaqların tolim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvər ruhda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan orazılarda də diqqət mərkəzində saxlanılır. Hər cür şəraitə malik uşaq bağçalarının inşası Azərbaycan dövlətinin geleceyimiz olan uşaqlara bağlı bütün məsələləri xüsusi həssaslıqla yanaşdığını bir daha sübut edir. İşğaldan azad olunmuş orazılarda bu cür müəssisələrin yaradılması bərpə edilən şəhər və kəndlərimizin simasına oləvə rəng qatır.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına gömrük işlər barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil mühəssisinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaları, idman və müsiki zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklər yiyolnmaları və əylənmələri üçün hər cür şəraitə tömən ediləcək.

Bağçanın həyətində oyun meydançaları salınacaq, avtobusyanacaq və digər zoruri infrastruktur yaradılacaq.

Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının höqukü, görkəmli tarixçi vo şorçüşəs alım, tanınmış içtimai xadim, tarix elmləri doktor, professor, Dövlət mükafatı laureati, Əməkdar elm xadimi, Sovet İttifaqı Qohromani Ziya Musa oğlu Bünyadovun andan olmasına 100 ili tamam olur.

Akademik Ziya Bünyadov zəngin elmi yadadır, yolu keçmiş, respublikamızda şorçüşəsliyə vo tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkilini böyük əmək sərf etmişdir. Gəniş eruditluğunu alım monəbəşənəsi və orta əsrlər dövrü üzrə professional hazırlıqla malik müətəssislərən ibarət elmi məktəb formalaşdırılmışdır. Ziya Bünyadovun funda-

mental araşdırılmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin içtimai-siyasi, sosial-iqtisadi və moderni həyatı dörən təhlilər əsasında dolğun əksini tapmışdır. İlk dəfə onun elmi içtimaiyyəti qatıldırdı və dilimizə mükməmməl sərtidən keçirdi. Əhatəli müqoddimo və şöhrələrə nəşr etdiridiyi bir çox nadir mənbələrə bün də davamlı istinad olunan on mətəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalasdırılması cəhdlerinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, tələyülkili milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyanlı məvqeyi ilə seçilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini

rəhbər tutaraq, ölkəmizdə tarix elminin inkişafına deyərli təbəhələr vermiş akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb.

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb.

2. Azərbaycan Respublikasının Nazirələr Kabinetini bu Sərəncamdan irəli golən məsələləri həll etsin.

İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi gözlə ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət münasibətilə töbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziziyət çəkib, xeyli müddət yüz minlərlə votondaşımız öz evlərinə qayğı bilməyib.

Təqdiroliyiq hələr ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxt da Sizin liderliyiniz və əzmkarlılığınız sayəsində Azərbaycan suverenliyin və ərazi bütövlüyü bərpa oluna, hüquqları pozulmuş insanların inamı özüne qaytarılmaqla işğala son qoyula və münaqışların həll edilə bilinəcəyi presedentini yara bildi.

İşgəlmənə yaradığı çotinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri böhərən vaxtları Gürcüstan və Ukrayna kimi strateji torəfdəşlərə həmişə dəstək olub.

Sizin Azərbaycanın bütün votondaşlarının təhlükəsizliyini və rifahını tömən edən, uğurlu multikultural və çoxmilletli cəmiyyət nümunəsi yaranan, eləcə də regional və global təhlükəsizliyə töhfə verən siyasetinizin nailiyyətlərinə görəmək şərəfdir.

Siz işlərinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramı qəbul etməyinizi xahiş edirəm.

Eka TKEŞELƏŞVİLİ,
2010-2012-ci illərdə Gürcüstanın
Baş nazirinin müavini, Nizami Göncəvi
Beynəlxalq Mərkəzinin Qəyyumular Şurasının üzvü

Hörmətli cənab Prezident!

Qarabağ probleminin sülh yolu ilə həlli üçün 30 il gözlədikdən sonra məcburən mühərribə edərək qalib gəldiniz. Böyük Zəfer qazanmağınız münasibətilə Sizi bir daha töbrik edirəm. Təsəssüf ki, beynəlxalq aləmdə haqlı olmaq problemi həll etmir. Hərbi sahədə güclü olmaq lazımdır. Güclü olan haqlıdır. Siz Qarabağda bunu səbüt etdiniz, güclü olduğunuz və qalib gəldiniz.

Bu yaxınlarda Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olanlara Allahdan rəhmət, onları aılərlərinə səbir diləyirəm.

Cənab Prezident, fırıldan istifadə edərək onu da bildirirəm ki, sentyabrın 20-21-ci Nyu Yorkda Nizami Göncəvi Beynəlxalq Mərkəzinin XXVI toplantısında uşaqlar keçdi. Nailiyyətlərin davamlı olmasını arzu edirəm.

Sizə cənsələşmiş arzulayır, dörən ehtiramımı bildirirəm.

Hörmətlə,

Hikmət ÇƏTİN,
1991-1994-cü illərdə Türkiyənin
xarici işlər naziri, Nizami Göncəvi
Beynəlxalq Mərkəzinin üzvü

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfnini ilə bağlı məsələləri nəzarətə götürüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfnini ilə bağlı məsələlər nəzarətə götürürələr.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın emisi Qəzenər Paşayev deyib.

Baş nazir Əli Əsədov Tacikistan Baş nazirinin dəvəti ilə Düşənbəyə işgüzar səfər edib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Koxira Rasulzadənin dəvəti ilə "Düşənbə-2023" Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Düşənbə şəhərində işgəzar səfər gedib. Nazirler Kabinetinin Mətbuat

ilə "Düşənbə-2023" Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Düşənbə şəhərində işgəzar səfər gedib. Nazirler Kabinetinin Mətbuat

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi ikinci Fəxri xiyabanda olacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevə sentyabrın 28-də müalicə olunduğu Morkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.



Əli Əsədovun bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

Ağdam-Əsgəran-Xankəndi yolu ilə 32 ton benzin yola salınıb

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərin etibarlılarının temin olunması üçün toxiroslanınmaz tədbirlər davam etdirilir.

Sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə temin edilmiş məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dələ növbəti avtomobil yola salınıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı aparılacaq

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin etibarlılarının dayanıqlı reinteqrasiyasının temin edilməsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin səxslərin hüquqi statusunu müəyyən olunması ilə bağlı müvafiq təpşirilərlə verilib.

Bu faaliyyətçilərin işləməsi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən somoroli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi

və informasiya olçulanlığında temin edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

İşlərin qeydiyyatı alma prosesini Dövlət Migrasiya Xidməti tərəfindən bu məqsədilə yaradılmış xüsusi portal vasitəsilə müraciət edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

İşlərin qeydiyyatı alma prosesini Dövlət Migrasiya Xidməti tərəfindən bu məqsədilə yaradılmış xüsusi portal vasitəsilə müraciət edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

İşlərin qeydiyyatı alma prosesini Dövlət Migrasiya Xidməti tərəfindən bu məqsədilə yaradılmış xüsusi portal vasitəsilə müraciət edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın söndürülüb

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində etibat yanacaq çənələr parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-də oraziyə göndərildi. Azərbaycan Respublikası Fövgələdə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühabizə Xidmətinin qüvvələri tərəfindən qısa müddədə söndürüllər.

Hədise ilə əlaqədər orazidə axtarış-xiləsetmə və digər zoruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti xüsusi təyinatlı növbəti ibarət şəxsi heyətə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı alma prosesini Dövlət Migrasiya Xidməti tərəfindən bu məqsədilə yaradılmış xüsusi portal vasitəsilə müraciət edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

WhatsApp nömrəsi: +994 12 526 09 19

WhatsApp nömrəsi: +994 70 527 09 19

Elektron poçt ünvanı: info@reintegration.gov.az

Əlavə olaraq yaxın zamanda müraciətlərin yerdə qəbul ediləcəkdir.

Sentyabr 25-də modern inkişafının yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında daha bir mühüm hadisə yaşandı.

Türk dünyasının qapısı adlandırılın qədim yurdumuz iki qardaş liderin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşüne və tarixi sənədlərin imzalanmasına layiqli evsahibliyi etdi.

Həmin gün dünyanın diqqəti Naxçıvana yönəlmişdi. Cənubi Azərbaycan və Türkiyə prezidentlərinin son zamanlardakı həssas dönmələrdə qarşılıqlı səfərləri, dəstək boyanatları artıq onənə halını almışdı. Ölkəmizin suverenliyinin təmİN edildiyi bir meqamda canab Ərdoğanın həm BMT kürsüsündə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni müraciət etmisi, ardınca Naxçıvana sofi riç mühüm siyasi hadisə olmuşla borabər, strateji torofşəşin yüksələn xələd inkişaf etdiriyini bir dəha təsdiqlədi.

Digər bir mühüm məqam da odur ki, son illərdə iki qardaş liderin həm Azərbaycanda, həm də Türkçədə keçirdikləri görüşlərin hər birinə möxsusi özlüy olur. Prezidentlər ya hansısa mühüm obyekti təməlin qoyur, açlıqlı edir, ya da sərsləməz müttəfiqliyə mühüm töhfə verəcək vacib sənədlər imza atırlar. Çox mühüm əhəmiyyət kəsb edən tarixi Naxçıvanın görüşü də bu prosesin tərkib hissəsi idi.

Bir sözə, Türkiyə Prezidentinin Naxçıvan sofi zəmanəti iki dəst, qardaş, müttəfiq ölkənin sərsləməz birliyi, əhəmiyyəti bir dəha bütün dünyaya nümayiş etdirildi.

Bir görüşdə imzalanan mühüm tarixi sənədlər

Bu sofi görüşündə reallaşan hadisələrə nəzər yetirək, görərik ki, liderlər tərəfindən İğdır-Naxçıvan qaz komorının təməlinin qoyulması, Qars-Naxçıvan domir yolu layihəsinə dair niyyət protokolunun, ölkəmiz tərəfindən Kəhrəmənmarş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və moderniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişinin, bərpələnən enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində anlaşma memorandumunun imzalanması çox mühüm hadisədir.

İğdır-Naxçıvan qaz komorının təməl-qoyma mərasimini xüsusi qeyd etmək lazımdır. Cənubi qaz komorı Türkiyənin Azərbaycan ilə enerji sahəsində birgə əməkdaşlığını da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Cənab Ərdoğanın söylədiyi kimi, bu qaz komorı muxtar respublikanın enerji təhlükəsizliyinin təmİN olummasında vacib rol oynayacaq. Naxçıvanın ölahisinin "mavi yanacağa" olan təlobatının müxtəlif mənbələrin hesabına həyata keçirilməsi gölöçəndən bir mənbədən asılılığı azaldacaq. Bu isə öz növbəsində ölahının fasılış təbii qazla təmin olunması deməkdir.

İğdır-Naxçıvan qaz komorının tikintisi ilə bağlı ilk sonad 2020-ci il dekabrın 15-də Ankara'da imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru komorının tikintisi üçün dövlət büdəsindən vəsait ayrıilib. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru komorının İğdırdañ Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Komor Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru komor günde 2 milyon kubmetr, ilədə isə 730 milyon kubmetr qaz tətirək qabiliyyətinə malikdir ki, bununla Naxçıvanın qaza olan təlobatı tamamilə ödəniləcək. Gələcəkdə bu boru komorının ötürürlük qabiliyyətini iki dəfədən çox artırmaq münkündür.

Səfər görüşündə liderlərin açılışını etdikləri Naxçıvan Böhrə-İstehsalat Hərbi Kompleksi isə son illərdə Azərbaycanla Türkiyənin bu sahədəki əməkdaşlığının daha da dərinləşdirilməsi göstəricisidir. Bu, iki il əvvəl imzalanan Şəxa Beyannaməsinin müddədənərinə uyğun olaraq həyata keçirilən proseslərin tərkib hissəsidir. Qars-Naxçıvan domir yolu inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Bu layihənin realla-



Naxçıvandən türk dünyasına:

Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf

masını, əlbəttə ki, iki qardaş ölkənin Orta dəhlizlərə böyük töhfəsi kimi qiymətləndirmək olar. Cənubi bu "dəmir İpek yolu" Orta dəhlizlərə böyük töhfəsi kimi hem Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Onu da vurğulamaq yerinə düşən ki, hazırda fealiyyətdə olan Bakı-Tbilisi-Qars domir yolu xətti bu istiqamətdə iki qardaş ölkənin inşaiyyatına mühüm töhfələr verir.

Prezident İlham Əliyev Naxçıvan görüşündə bu dəmir yolu imkanlarına toxunaraq vurğuladı ki, yaxın ayrlarda bu yolu dasıma imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycana Naxçıvan və Türkiyə ilə birloşduran domir yolu inşası da uğurla gedir. Azərbaycan orazisində işlər golən ilin sonunda başa çatmalıdır. Yeni bütün bu tarixi layihələr bir dəha iki qardaş ölkənin bir-birinə qədər six bağlı olduğunu göstərir.

Ulu Öndərin təşəbbüsü ilə yaradılan "Ümid körpüsü"ndən türk dünyasına açılan qapı

Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqi Qəribin qovşağından, böyük İpek yolu üzərində yerləşən Naxçıvanın bugünkü müasir inkişafı, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsirin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdiyi bir vaxtda ermənilər məqsədi şəkildə Naxçıvanı blokadaya yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Cənab Ərdoğanın söylədiyi kimi, bu qaz komorı muxtar respublikanın enerji təhlükəsizliyinin təmİN olummasında vacib rol oynayacaq. Naxçıvanın "mavi yanacağa" olan təlobatının müxtəlif mənbələrin hesabına həyata keçirilməsi gölöçəndən bir mənbədən asılılığı azaldacaq. Bu isə öz növbəsində ölahının fasılış təbii qazla təmin olunması deməkdir.

İğdır-Naxçıvan qaz komorının tikintisi ilə bağlı ilk sonad 2020-ci il dekabrın 15-də Ankara'da imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru komorının tikintisi üçün dövlət büdəsindən vəsait ayrıilib. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru komorının İğdırdañ Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Komor Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru komor günde 2 milyon kubmetr, ilədə isə 730 milyon kubmetr qaz tətirək qabiliyyətinə malikdir ki, bununla Naxçıvanın qaza olan təlobatı tamamilə ödəniləcək. Gələcəkdə bu boru komorının ötürürlük qabiliyyətini iki dəfədən çox artırmaq münkündür.

İğdır-Naxçıvan qaz komorının tikintisi ilə bağlı ilk sonad 2020-ci il dekabrın 15-də Ankara'da imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru komorının tikintisi üçün dövlət büdəsindən vəsait ayrıilib. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru komorının İğdırdañ Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Komor Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru komor günde 2 milyon kubmetr, ilədə isə 730 milyon kubmetr qaz tətirək qabiliyyətinə malikdir ki, bununla Naxçıvanın qaza olan təlobatı tamamilə ödəniləcək. Gələcəkdə bu boru komorının ötürürlük qabiliyyətini iki dəfədən çox artırmaq münkündür.

Səfər görüşündə liderlərin açılışını etdikləri Naxçıvan Böhrə-İstehsalat Hərbi Kompleksi isə son illərdə Azərbaycanla Türkiyənin bu sahədəki əməkdaşlığının daha da dərinləşdirilməsi göstəricisidir. Bu, iki il əvvəl imzalanan Şəxa Beyannaməsinin müddədənərinə uyğun olaraq həyata keçirilən proseslərin tərkib hissəsidir. Qars-Naxçıvan domir yolu inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Bu layihənin realla-

körpü təkmək bizim bir azərbaycanlı kimisi şəxson mənim on illərlə qəlbimde olan arzu id. Bu fikir mənim qəlbimde on illərlə yaşayırdı. Mən özüm xəşəxət hesab edirəm ki, gördüğüm bütün başqa işlərlə bərabər, o ümidi, həsrət körpüsünün qısa müddədə tikilməsinin, yaranmasına teşəbbüskar oldum".

Ulu Öndərin təşəbbüsü ilə yaradılan "Ümid körpüsü" iki qardaş xalqı bir-birinə qovşdurmaq, yurduñ-yurduñ, könül-dön-könüñ köprü salmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Cənubi Türkiyə-Azərbaycan və Naxçıvanın əlaqələrinin müasir əvvəlyosu, türk dünyasının tövüklü ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülen işlər şəhər edilərək məhz "Ümid körpüsü"nün əhəmiyyəti xüsusi vurgulanır. Bu köprü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafın başlangıcı olub.

Sonuncu dəfə Naxçıvana 15 il önce sofor edən qardaş ölkənin Prezidenti Recep Tayyib Ərdoğan da qədim yurdumuzun yeniləşən müasir simasına, sosial-iqtisadi inkişafına toxumarkən Ulu Öndərimizin əvəzəldiməz xidmətlərini bəlli qıymətləndirdi: "2008-ci ildəki son sofiyənən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürrula müshəhidə etdim. Naxçıvanın bugünkü əvvəlyosu çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildən nüvə bir dəha ehtiramla yad edirəm".

Həqiqətən müasir Azərbaycanın məməri və qurucusu olan Ulu Öndər Naxçıvanın zülmətdən işləşə sabahça çıxmazı üçün çox mütorəqqi addımlar atıb. Cənubi bu köprü teke Naxçıvanın Türkiyə ilə əlaqələrinin yaradılmasına ilə bağlı deyil, Azərbaycanın türk dünyasına açılan qapı kimi xarakterizə edilmişdir.

Ətək əsirin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdiyi bir vaxtda ermənilər məqsədi şəkildə Naxçıvanı blokadaya yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Cənab Ərdoğanın söylədiyi kimi, bu qaz komorı muxtar respublikanın enerji təhlükəsizliyinin təmİN olummasında vacib rol oynayacaq. Naxçıvanın "mavi yanacağa" olan təlobatının müxtəlif mənbələrin hesabına həyata keçirilməsi gölöçəndən bir mənbədən asılılığı azaldacaq. Bu isə öz növbəsində ölahının fasılış təbii qazla təmin olunması deməkdir.

Ümummilli Liderin Naxçıvanın blokadadan çıxarılması üçün atıldıq ilk addımlardan biri qardaş Türkiyə ilə əlaqələrinin qurulması oldu. Həmin dövrə Naxçıvanda Ulu Öndərin "Bir millət, iki dövlət" fikrinin reallığı əvvələndirilən mərhələnin başlangıcıdır. Daha əksəriyyət Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyə sofiyəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalandı, Naxçıvanla Türkiyə arasında gediş-galisi təmİN etmək məqsədi Sədərək-Dilucu körpüsünün tikintisine başlanıldı.

İğdir-Naxçıvan qaz komorının tikintisi ilə bağlı ilk sonad 2020-ci il dekabrın 15-də Ankara'da imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru komorının tikintisi üçün dövlət büdəsindən vəsait ayrıilib. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru komorının İğdırdañ Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Komor Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru komor günde 2 milyon kubmetr, ilədə isə 730 milyon kubmetr qaz tətirək qabiliyyətinə malikdir ki, bununla Naxçıvanın qaza olan təlobatı tamamilə ödəniləcək. Gələcəkdə bu boru komorının ötürürlük qabiliyyətini iki dəfədən çox artırmaq münkündür.

Səfər görüşündə liderlərin açılışını etdikləri Naxçıvan Böhrə-İstehsalat Hərbi Kompleksi isə son illərdə Azərbaycanla Türkiyənin bu sahədəki əməkdaşlığının daha da dərinləşdirilməsi göstəricisidir. Bu, iki il əvvəl imzalanan Şəxa Beyannaməsinin müddədənərinə uyğun olaraq həyata keçirilən proseslərin tərkib hissəsidir. Qars-Naxçıvan domir yolu inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Bu layihənin realla-

dövlətləri ilə avtomobil, dəmir yolu olmasına yaradılması üçün yeni imkan formları. Artıq qonşu İranın Zəngəzur dəhlizinin açılması ilə eləqədar müsbət signallar golib. Zəngəzur noqquzyat dəhlizi sülh sənədindən sonra ilə vətənənə inkişaf dəhlizi olacaq.

Onu da vurğulamış yerinə dərə, dəniz, sentyabr 28-ndə Naxçıvanın bəyənlək toşkilatlarının iştirakı ilə öz işinənən başlayan və iki gün davam edəcək Türk-Yəzidi Azərbaycan III Enerji Forumunda dəmər respublikanın "yaşıl enerji" potensialı, mövcud imkanları geniş məzakirə olur. Zəngəzur noqquzyat dəhlizi sənədindən sonra ilə vətənənən inkişaf dəhlizi olacaq.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Programı"nın 2023-2024-cü illər üzrə təsdiq edilmiş Təsdiqatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirikdən sonra ilə vətənənən inkişaf dəhlizi təsdiq edilmişdir. Naxçıvanın müvəcud inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Programı"nın 2023-2024-cü illər üzrə təsdiq edilmiş Təsdiqatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirikdən sonra ilə vətənənən inkişaf dəhlizi təsdiq edilmişdir. Naxçıvanın müvəcud inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Programı"nın 2023-2024-cü illər üzrə təsdiq edilmiş Təsdiqatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirikdən sonra ilə vətənənən inkişaf dəhlizi təsdiq edilmişdir. Naxçıvanın müvəcud inkişafına dair 2023-2027-ci illər üçün D



Məktublar: problemlər, rəylər, təkliflər...



● YENİ TİKİLİ

Dövlətimizlə qürur duyuruq

Dögma Azərbaycanımızın müstəqillik tarixinin qızıl hərflərlə yazılıan 44 gününə Qarabağ mühəribəsində oğullarımızın qəhrəmanlığı sözün həqiqi mənasında dünyani heyatlandırdı. Qələbə sevinci elimizdə, obamızda hər evi, hər ailəni nura boyadı. Üzülmüş illərlə həsrət qaldığı gülüşə, könlüümüz təşəni olduğunu fərəha qovuşdu.

Əlbəttə, qələbə asanlıqla qazanıldı. Say-səcəmə oğullarımız canını vətənə qurban verdi, şəhid oldular, əbədiyyətə qoşub qəhrəmanlıq tariximiz heç zaman undulmayacaq məhəbbət və etirazın ünvanına çevrilərlər.

44 günlük müqddəs savaşda tortənlilərin fəal iştirakı Prezident İlham Əliyev tərafından dəfələrlə qeyd edilmiş, qiyomatlandırılmışdır. Ermeni faşistləri ay yarım ərzində başımıza minlərlə rakət, artilleriya mərmisi



yağdırdı. Amma heç kəs evini, doğma yuvasını törk etmedi. Onlarca ev, sosial obyekt, məktəb, uşaq bağçası, tibb müəssisəsi dağılıb yerlər bir edildi. Hər zaman olduğu kimi, öz vətəndənə sahib çıxan dövlətimiz güclü, qüdrəti olını tortənlilərin küryeyinə qoydu. Dağıldılan evlərin, viran qoyulan sosial obyektlərin bərpasına, yenidən qurulmasına

dövlət soviyyəsində start verildi. Qısa bir zamanda böyük işlər görüldü.

Bu günlər yolum Tərtər şəhər 5 nömrəli tam orta məktəbin yerləşdiyi əraziyi dənmişdə. Görüyümə heyran qalmaya bilmədim. Ermənilərin atdığı rakətən dağıldılan bətəhsil ocağının yerində müasir tipli məktəb binasının tikiliyi başa çatdırıldıqını görəndə uşaq kimi sevindim. Dövlətimizin gücü, qüdrəti, qayğısı ilə qürur duyдум. 360 yerlik yeni məktəb binası yeni tədris ilində balalarımız üçün qiyoməti hediyə oldu.

Ağsaqlı bir ana olaraq dövlətimizin bu qayğısını yüksək qiymətləndirdim. Bütün əqidirlər tərtərlilər adından Prezident İlham Əliyev, Azərbaycan təhlisinin böyük hamisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Svetlana BAĞIROVA,
Tərtər şəhər sakini

● MİNΝƏTDARLIQ

Müraciətim qısa vaxtda həll olundu

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlardan biri də oğlu İlqar Qurbanovdur. O, Birinci Qarabağ mühəribəsində qəhrəmancasına həlak olmuşdur.

Var olsun dövlətimiz. Şəhid oğlumun xatirəsinə böyük cətəm göstərərək onun adını daim əziz tutur. Rayon rəhbərliyi tez-tez bizlə ziyan edərək problemlərimizi maraqlanır. Elə bu yaxınlarda dövlət vəsaiti ilə qoza vəziyyətində olan evimiz söküllerək, yerində hər bir şəraitə olan ev tikilib.

Bu yaxınlarda rayon icra hakimiyyətinin rəhbərleri qəsəbəmizdə şəhid ailələri və qazılərlə görüs keçirərək daha bir xahiş etdim. Bildirdim ki, yağıntı zamanı eviminin həyətindən palçıq olur. Sağ olsunlar, problemi həll etmək üçün həyətə qumşinq töküldü.

Hərəmtli redaksiya! Xahiş edirəm, bir şəhid anası kimi xahişimizi reallaşdırın rayon rəhbərlerinə ailəmiz adından minnətdarlığımızı bildiriniz.

Məlahət QURBANOVA,
Goranboy rayonu Qızılıhacılı qəsəbəsi, şəhid anası

Redaksiyadan

Vaxtaşırı dərc edilən səhifələrimizdən da göründüyü kimi, redaksiyamızda oxucularımızdan daxil olan məktubların əsas mövzuları əsasən ara-sıra qarşılıqlı kommunal-idmə problemləri, şəhər infrastrukturun bəzi çatışmazlıqları, vətəndaş-məmən münasibəlləri, eləcə də konkret fealiyyətlərinə görə müxtəlif yerli və mərkəzi icra organlarının ünvanlarına söylenən minnətdarlıqlar və s.-dir.

Amma bu dərc etdiyimiz məktub, belə demek mümkünsə, həm məmənununa, həm də formasına görə fərqlikdir. Məmənun ona görə fərqlidir ki, müellifi redaksiyamızı müraciət etməye məcbur edən qarşılıqlı hansı kiçik məsələ yox, bu gün bütün başlıqları düşünürən ekoloji problem, dəha doğrusu, onun nəticəsi olan Kür çayının getdiğinde qurumasıdır. Məktubun fərqli formasına gəldikdə isə, müellifi bu narahatlığını oxucularımıza pəsəziyyəti dəlində bölüşmək istəmişdir.

Quruma, Kür çayı

Bu necə görkəndi, bu necə haldid? Salmışan hər yana ahi, harayı. Nisgilin qəbimə dorin iz saldı, Quruma, amandı son, ey Kür çayı.

Gəlir göz öñüno yaxın keçmişin, Kükkroya-kükroya axıb keçirdin. Vurulan bəndləri gur sularına Dağıdır, uçurub, yixib keçirdin.

Adın yaddaşlarda dolitək qalıb, № oldu, yetin bir qızuya döndün? Bir vaxt söndürdün odu-atoşı, İndi bos no oldu, son özün söndün?

Bəlkə bir bayati düşüb yadına? Onun varlığına isbat edirən. Baxıb insanların meyus halına Konardan xəfiçə gülümseyirən.

"Mon aşiqom Salyana, Dara zülfün, sal yana. Necəson, bir ah çokim, Kür quuya, sal yana".

Bu gün narahatdır neçə kənd, şəhər, Forqı var ötüşən ilin, aynı da. Bilimmir no əlar açılan şəhər, Ruhu nigarandır Kürçaylımn da.

Vəfəsiz deyilsən özəldən bəri, Burula-burula yena goləssən. Gözələr, üzərə çökən kədəri Son gur sularına yuyub keçəssən.


Çəkişme, azalma, quruma, Kürüm, Həyatın özüson, biza gərəksən. Səni daim coşub-cağlayan görüm, Bizi tək su deyil, həm də cörəksən.

Seyran CAVAD

● ABADLIQ

Qusar gündən-güne abadlaşır


Dağlar qoyñında yerləşən bizim Qusar tamıq havası, gözəl tabiat monzorları, yaşlılıqlara bürünən park və xiyabanları ilə seçilir. Rayon mərkəzində əhalinin is-tirahəti və normal yaşayışı üçün hər cür şərait yaradılıb.



Qusar həm də turistlərin on çox üz tutduğu rayondur. Burada hər fəsil müxtəlif yerlərdən gələn qonaqlarla rastlaşmaq mümkündür. "Şahdag" turizm mərkəzi iso xızık hevəskarları üçün əsl nağıldır. Amma "Şahdag"ı turizm istəyənlər Qusar şəhərindən keçməli olurlar. Buna görə də şəhərimiz abadlığına daha çox diqqət verilir. İndi Qusarın gecələri de gündüz kimidir. Küçələrimiz xüsusü lampalarla işqalandırılır. Köhnə işq dirokları müasir quruluşlu yeniləri ilə ovezlənlər. Bütün bu işlərdən öməyi olan hər kəs qəzətiniz vasitəsilə minnətdarlığınızı bildiririk.

Dilarə SIXVERDİYEVA,
Qusar rayonu sakini

● Fotofakt



Fotomüxbirimiz İlham Babayev bu kadrları Biləcəri qəsəbəsi, Xəqani küçəsində çəkib. Görüyünüz kimi, dağlıb bərəbad hala düşmüş bu küçədə hərəkət etmək mümkünsüzdür. Nəinki piyadalar, elə avtomobillər də kückəni min bir oziyyəvələ keçirlər. 284 sayılı orta məktəbin qarşısındaki bəcəməcəli vəziyyət bütün məktəbliləri də zarər götürür. Yağışlar yağında isə dərək keçilməz olan bu küçədən yolu düşən piyadalarlarda üst-baş da qalmır...

İnanırıq ki, bu vəziyyətdən xəbərsiz olan əlaqədar qurumlar problemi aradan qaldırmag üçün tədbirlər görəcəklər. Həm də operativ. Axi qarşidan qış gəlir.

● SƏNƏTKARLIQ

Minilliyyin xalq sənəti - həsircilik

Həsircilik minilliyyət lər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növüdür. Cənub bölgəsi səylanı Masallı, Lənkəran və Astara rayonlarında indinində də bu qədim xalq sənəti yaşadanlar var.

Həsir toxumاق üçün yazyan yolların qədimlərinə qurudular. Bir həsir naxışından, çeşnisdən, uzunluq və enindən asılı olaraq 3-5 günə həzirlər. Özü də bu sənəti il boyu müştərəklərə təqdim edir.

Astaranın Kakalos kəndi sakini, fəxri madəniyyət işçisi Fərbiyyə Şabanova həsircilik haqqında deyir: "Cənub bölgəsinin iciliyi rütubətlidir. Həsir isə qodimlərin rütubətdən qurunmaq üçün on yaxşı vəsitiyələrdən biridir. Döşəməyə həsir sənəti evde rütubət olmaz. Mən buna görə dənib bölgəsində həsirə telebat böykdür. Üstəlik, dədə-



babalarımız həsirdən sərkinə, soyuducu kimi, çöltik qurutmaq üçün da istifadə edirlər. Onu da deyim ki, kond sakını Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ilə Moskvalı Xalq Teserrüfatı Naiyyətli Sərgisində nümayiş olunaraq diploma layiq görürlər".

Kakalos kəndi madəniyyət işi nozdində yaradılmış xalq tətbiqi sənəti klubunda yeni nəsil gəncələr bu sənəti böyük həvəslə öyrənlər. Klubun rəhbəri Rüfət Rzayev isə həsircilik haqqında öz fikirlərini bəslər. "Həsir toxunan zaman daha çox həndesi figurlardan istifadə edilir. Qamış-

dan tekər həsir deyil, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papagalar və digər əşyalar da hazırlırlar. Həmçinin həsirdən meyvələrin toravəti qalmışsa, ipəkçilikdə, taxi-lın saxlanması istifadə olunur. Azərbaycan Elmlər Akademiyasının arxeologları bu orzadı. IV minilliyyət aid həsir izləri aşkar edilir.

Onu da bildirək ki, "Şəhərli çörək", "Bizim Cobis müllim" və s. filmldən istifadə olunan həsir zənbillər cənub kəndlərdən istifadə edilir.

Bəs vəziyyətdə işçifor niye işləməsin? Axi səhərbəd həm də uşaqlarımızın təhlükəsizliyindən gedir.

● MANƏƏ

İşçifor niye işləmər?

Hərəmtli redaksiya! Bakıda olduğu kimi, indi bölgələrdə də nəqliyyat sıxlığı var. Ölkənin böyük rayonlarından olan Bərdədə də avtomobillərin sayı artmaqdadır.

Yaranmış realiq həm nəqliyyat vəsitiyələrinin, həm də piyadaların hərəkətlərini dərəcələnən tənzimləməyi tələb edir. Bu tələbə ciddi əməl olunması çox vacibdir.

Mən təqəddə olan müəllimim, Bərdə şəhərində yaşayram. Eviniz şəhərin Heydər Əliyev prospektindən şəhər 4 nömrəli tam orta məktəbə dönen yoluñ yaxınlığında yerləşdiyindən buradakı vəziyyətə yaxşı bolədem. Buradakı yol ayrılmış işçifor aylarla işləmər. Artıq yenidən ilin başlaması ilə əlaqədar olaraq piyadaların horəkəti dəhəs olub.

Bəs vəziyyətdə işçifor niye işləməsin? Axi səhərbəd həm də uşaqlarımızın təhlükəsizliyindən gedir.



Parklanmadaki özbaşınalıq ərazilini keçilməz edib

Uzun müddətdir ki, taksi fəaliyyəti ilə məsələlər var. Rayon mərkəzinin bir neçə yerində taksi dayanacaqları yaradılıb. Bu, yaxşıdır.

Qusar və Bəki istiqamətinə işleyən maşınlar yaxşılarından keçilməz olur. Üstəlik, küçə ticarəti. İndi özünüz təsəvvür edin həmin əraziləri vəziyyəti. Ən çox kəhənə avtovəzərlər və bazarın yanında belə hallar müşahidə edilir. Yaxşı və əsasən də istirahət günləri hə-



min ərazilər maşın sıxlığından keçilməz olur. Üstəlik, küçə ticarəti. İndi özünüz təsəvvür edin həmin əraziləri vəziyyəti. Akif BƏŞİROV, Quba şəhər sakini

● NÖQSƏN

Son illər Sumqayıt da yaşıllıqların salınmasında sakınlər də foal iştirak edir. Şəhərin mikrorayon və məhəllələrində bir ağacı qanunsuz kəsənlər yeri sakınlər özləri təməhə edir. Məsələn, 10-cu mikrorayonda maşınla iki ağacı qıraq sürüşüyə orzıza yasaşanlar 10 ağac əkdiirlər. O vaxtı həmin xəbər bütün şəhərə yayıldı və hamı bu addımı təqdir etdi.

Bizim yaşadığımız ikinci mikrorayon həm yaşlılığı, həm də soliq-sahməni ilə həmşərliyi, surətli bağlılıqları ilə məşhurdur. Bura şəhərin mərkəzi sayılır və sakınlər öz mikrorayonlarının təsəbbükəsidir. Yaşadıqları orzıza hanısa bir problem yarananda ağ-

səqqallar yüksib onun həlli üçün tədbir görürələr. Amma problem olur ki, surətli bağlılıqları ilə həmşərliyi seçib. Bura şəhərin orzıza yaxşıdır. Dəfələrə əla-qadər təşkilatlar yazılı müräciət olunsa da, bu günədən onları kəsməyiblə

